

**AZƏRBAYCAN RESPUBLİKASI**  
**THE REPUBLIC OF AZERBAIJAN**

<b>ETİBARNAMƏ</b>	<b>POWER OF ATTORNEY</b>
Aşağıda imza edən(lər)	The undersigned
<i>(etibar edən hüquqi/fiziki şəxsin adı)</i>	<i>(full name of the applicant)</i>
<i>etibar edən hüquqi/fiziki şəxsin tam ünvanı)</i>	<i>(full legal address of the applicant)</i>
Patent müvəkkilləri: <b>T.Yaqubova Qeyd NoAZ012</b> <b>A. Kazim-zade Qeyd NoAZ006</b> aşağıda göstərilən hərəkətlərin yerinə yetirilməsini etibar edirəm (edirik):	Hereby authorize Patent Attorneys: <b>Yaqubova T. Reg.No AZ012</b> <b>Kazim-zade A. Reg.No AZ006</b> to fulfill the below listed acts
<i>(nümayəndənin tam adı)</i>	<i>(full name of the representative)</i>
Məktublaşma üçün ünvan	Address for correspondence
<i>(nümayəndənin tam ünvanı)</i>	<i>(full address of the representative)</i>
bizim adımızdan Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə və onun tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinə:  - sənaye mülkiyyəti obyektləri barəsində iddia sənədinin (sənədlərinin) təqdim edilməsini, karguzarlıq işlərinin aparılmasını, lazımi ödənişlərin yerinə yetirilməsini; mühafizə sənədinin (sənədlərinin) alınmasını və iddia sənədinin (sənədlərinin) qəbul edilməsi anından mühafizə sənədinin (sənədlərinin) qeydiyyatına alınması anınadək bütün lazımi hüquqi əhəmiyyətli hərəkətlərin yerinə yetirilməsini; - sənaye mülkiyyəti obyektini (obyektləri) üzrə qeydiyyatın qüvvədə olma müddətinin (müddətlərinin) uzadılması ilə bağlı bütün lazımi hüquqi əhəmiyyətli hərəkətlərin yerinə yetirilməsini; - sənaye mülkiyyəti obyektini (obyektləri) üzrə dəyişikliklərin aparılması, o cümlədən əmtəə nişanının qeydiyyatına dair siniflərin məhdudlaşdırılması; hüquqların digər tərəfə (tərəflərə) verilməsi və lisenziya müqavilələrinin qeydiyyatı ilə bağlı bütün lazımi hüquqi əhəmiyyətli hərəkətlərin yerinə yetirilməsini; - sənaye mülkiyyəti obyektini (obyektləri) üzrə iddia sənədinin geri çağırılması və qeydiyyatın ləğv edilməsi; - sənaye mülkiyyəti obyektini (obyektləri) üzrə mühafizə sənədinin dublikatının (dublikatlarının) alınmasını; - Apellyasiya Şurası və məhkəmələr daxil olmaqla şlahiyyətli orqanlar qarşısında sənaye mülkiyyəti obyektini (obyektləri) üzrə tərəfimizdən və ya digər şəxslər tərəfindən qaldırılmış mübahisələrdə təmsil etmək və bütün prosessual hərəkətləri və şlahiyyətləri həyata keçirmək;  Bu Etibarnamənin qüvvədə olma müddəti imzalandığı tarixdən hesablanmaqla 3 (üç) il müddətinə etibarlıdır və tərəfimizdən öncə bu məsələlərlə bağlı digər şəxsə (şəxslərə) verilmiş Etibarnamələri geri çağırır.  <i>Etibarnamənin leqallaşdırılması tələb edilmir.</i>	On our behalf to the Intellectual Property Agency of the Republic of Azerbaijan and/or Patent and Trademark Examination Center subordinate to it:  - submission of claim documents (documents) on objects of industrial property, performance of clerical work, execution of necessary payments; enforcement of all necessary legal acts before registration of protection document (s) from the moment of receipt of protection document (documents) and acceptance of the claim paper (documents); - fulfillment of all legal acts concerning the extension of the period of validity of the registration on the object of industrial property (objects); - fulfillment of all legal acts concerning the changes in the object of industrial property, including the limitation on the classification of trademark registration; the transfer of rights to the other party (s) and the implementation of all necessary legal actions related to the registration of license agreements; - withdrawal of the claim on the industrial property object(s) and cancellation of registration; - obtaining duplicate (duplicates) of protection document on objects of industrial property; - representation in regards to object (objects) of intellectual property disputes, initiated by us or third parties, before the competent authorities, including the Appellate Council and courts, and to perform all necessary procedural actions related there.  This Power of Attorney is valid for 3 (three) years from the date on which it was signed and revokes all previous Power of Attorneys issued to another party (s) before us.  <i>Legalization of the Power of Attorney is not required.</i>
İmza edən şəxsin adı və soyadı Name and surname of the authorizer	
İmza edən şəxsin vəzifəsi Capacity of the authorizer	
İmza* Signature*	
Tarix / yer Date / place	

Qeyd:\* Hüquqi şəxs olduğu halda imza möhürlənir, möhür olmadıqda imza notarius tərəfindən təsdiqlənir.

Note:\* In case of legal entity the signature should bear company's seal, in the absence of seal this document should be duly notarized.